

FƏXRI HACIYEV (VALEHOĞLU)  
E-mail: TarixVeOnunProblemleri@gmail.com

## BORÇALI HƏŞİMOĞLUNUN DÖYÜŞ YOLU

*Açar sözlər:* Borçalı, Qars, qarapapaq, Həşimoğlu, rus-türk müharibəsi

*Ключевые слова:* Борчалы, Карс, карапапах, Гешим-оглы, русско-турецкая война

*Keywords:* Borchali, Kars, Karapapakh, Heshim-oglu, Russian-Turkish War

Tarixə “Krim müharibəsi” və ya “Şərq müharibəsi” adı altında düşmüş 1853-1856-cı illər Rusiya – Osmanlı İmperiyasında iştirak edib, cəsarəti və ığidliyi ilə ad qazanan Borçalı qarapapaqlarından biri də məşhur qaçaq Həşimoğlu olmuşdur. O, Rusiya İmperiyasının nəzarəti altında olan ərazilərdə ələ keçmə təhlükəsi yarandığı zaman 1854-cü ilin əvvəlində bir neçə il qaçaqlıq etdiyi Borçalını tərk edib Osmanlıya keçir və burada özünə dəstə yaradır [6, s.479].

Müharibə başlananda Rusiya ordusunun Osmanlı sərhədində cəmləşdirilmiş xüsusi korpusunun rəisi general-leytenant V.O.Bebutov qaçaqları Rusiya ordusunda xidmət etmək şərti ilə əfv edir. Bundan sonar Anadoluda sığınacaq tapmış Borçalı qaçaqlarından bəziləri rus ordusu sıralarına yazılılsalar da, Həşimoğlu onların əksinə olaraq Osmanlı ordusu cərgələrində döyüşməyi üstün tutur.

Mənbələrə istinadən deyə bilərik ki, savaşın gedişində hüdudu keçib qəfil həmlələri ilə Rusiya ordusunun Qafqaz komandanlığını ən çox narahat edən də elə Borçalı Həşimoğlu və onun başçılıq etdiyi dəstə olur. Onun hücumlarının qarşısını almaq üçün Cavaxetin sərhəd kəndlərində xüsusi gözətçi postları qurulur. Bu barədə müharibənin iştirakçısı olmuş rus hərb tarixçisi V.Potto öz xatirələrində yazırıdı: «Bütün Duxoboriya (Cavaxetdə rus-duxbor kəndləri yerləşən ərazi – F.H.) boyunca qurulmuş bir neçə Don kazak postu döyükən güruhun qarşısını almaq üçün kifayət deyildi. İndiki müharibənin ilk zərbələri həqiqətən Duxoboriyanın üzərinə düşdü. Bu, 1853-cü ilin qışında baş verdi. Duxoborların kəndləri yandırıldı, evləri dağıdıldı... 1855-ci ilin aprelində türklər hücumu təkrarlamaq fikrinə düşdü.

Tanınmış «qaçaq» Həşimoğlu da onlarla idи. Həşimoğlu ilə – ətalətli və yuxulu türk naturası deyil, od və suyu bizim Qafqaz məktəbində keçmiş təcrübəli və dəhşətli qaçaqla isə zarafat etmək olmazdı. Deyirdilər ki, onun dəstəsində çox sayıda laz, kurd, qarapapaq və ən çox da bizim müsəlman əyalətlərindən olan qaçaqlar var idи. Dəstənin toplanması barədə şayıələr sakınları yazın əvvəlindən narahat etməyə başlamışdı.

Duxoborlar öz kəndlərini dağılmağa məhkum edirdilər, ermənilər silahlansalar da, öz var-dövlətlərini yerin altında gizlədirildilər. Yalnız tatarlar bu həyəcanlı xəbəri laqeydiliklə qarşılıyırıldılar, daha da şən idilər və öz dindaşlarına birləşmək üçün onları gözləyirdilər. Xoşbəxtlikdən türkərin niyyəti tez bilindi və onda Duxoboriyada qərar tutan Novorossiysk alayı Şestopamla Axalkələk arasındaki bütün məkanı mühafizə etmək əmrini aldı. Biz öz sayıqlığımızı ikiqat artırıq, gündüz və xüsusilə də gecə qarovullarını gücləndirdik. Hava işıqlaşana yaxın isə eskadronlar həyəcan təbilinin çalınmasını gözləyirdilər. Çünkü düşmən qəfil hücumlarını səhər açılana yaxın saatlarda etməyi xoşlayırdı. Təcrübəli olduqları üçün avanpostlarda kazakları saxlayırdıq. Məlum məntəqələrdə bir unter-ofiserdən və altı sırávidən ibarət olan böyük atlı postları qoyuldu. Bu sırvilərdən biri həmişə at belində otururdu, qalanları isə dincəlirdi. Gecələr postlarda adamların sayı iki dəfə artırılırdı. Bu postlar

kəndlərin düşmən sərhədi tərəfində yerləşən yüksəkliklərində bir-birindən elə bir məsafədə qurulmuşdu ki, tüfəng atəsi yalnız kənddə deyil, qonşu postlarda da eşidilsin və bu sonuncular bir-birlərinə şərti işarələr verməklə təhlükə siqnalını (işarəsini) bütün müdafiə xətti boyunca yaya bilsinlər.

Sakinlər soyğunçuların hansı istiqamətdən gələ biləcəkləri barədə həvəslə geniş bilgilər verirdilər. Beləliklə, biz öz ətrafımızda kəsilməz piketlər zənciri quraşdırıldıq. Həşimoğlu sağ olsun ki, yarı yaddan çıxmış avanpost xidmətini yenidən yadımıza salmağa məcbur etdi.... Vaxt ötürdü, bununla yanaşı, Həşimoğlu bizim sərhədlərə yaxınlaşırıdı. Bu «qaçaq» cürətlə bizim toxunulmaz sərhədi keçib dayandı. Birdən onu bizim avanpostların qoxusu vurdu. Həşimoğlu öz dəcəllərinə dedi: «Burada bizlik bir şey yoxdur» və Ərdahanı dağlarına döndü» [5, s.209-211].

Həşimoğlunun 1855-ci ilin iyun ayında rus qoşunlarının mühasirə çənbərinə düşmüş Qars şəhərindən uğurlu çıxışları barədə də faktlar mövcuddur. Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı sənədlərdən və Əlahiddə Qafqaz Korpusunun komandanı N.N.Muravyovun “1855-ci ildə Qafqaz arxasında müharibə” əsərindən məlum olur ki, «tanınmış Həşimoğlu»nun qaçaq dəstəsi 1855-ci il iyunun 20-də Qars qalasından çıxaraq mühasirə xəttini keçib Böyük Yahni dağı yaxınlığında rus hərbi düşərgəsində mallarını satıb Gümrüyə qayıdan tacirlərə məxsus 30 içibos yük arabasını ələ keçirir. Bu zaman arabacıların və tacirlərin bir qismi öldürülür, qalanları isə Qarsa aparılıb şəhər rəhbərliyinə təhvil verilir. Bir müddət sonar əsirlər yaralı olduqlarından «Türklərin qədim adətlərinə» uyğun olaraq rus düşərgəsinə qaytarılır [8, s.362; 1, s.114].

Həmin ilin payızında Trabzona və Batuma əlavə türk ordu qüvvələrinin gətirilməsi xəbəri uzun müddət mühasirədə olan Qarsda böyük ruh yüksəkliyinə səbəb olur. General N.N.Muravyov bu barədə hərbi nazirə yazdığı 13 sentyabr 1855-ci il tarixli məktubunda qeyd edirdi: «Qarsda bu xəbər sentyabrın 11-də süvarilərimizin yanından sırlıa bilmış cəsur və tanınmış qaçaq, bizim əyalətdən çıxdan qaçmış Həşimoğlu tərəfindən yayılıb» [8, s.400].

N.Muravyov 1855-ci il iyun ayının sonunda polkovnik Unqern-Şternberqin rəhbərliyi ilə xüsusi çevik dəstə yaradır və Qarsla Ərdahani birləşdirən yolları Axalkələk tərəfdən hücum etməyi o dəstəyə həvalə edir. Eyni zamanda Ərzurum-Qars yollarında kəşfiyyatlar aparmaq üçün polkovnik Kamkovun başçılığı altında başqa bir çevik dəstə yaradılır. Soğanlı dağlarının ətəyində dolaşan qaçaq dəstələrinə qarşı mübarizə aparmaq isə rus ordu korpusunun Cənubi Qafqaz-Şərqi Anadolu sərhədindəki bütün qeyri-nizami süvarilərinin rəisi general-major Y.Baklanova tapşırılır. Bölgənin işgalçılara qarşı üsyana qalxmış dinc əhalisinin sakitləşdirilməsi də rus komandanının ciyinə düşən çətin problemlərdən biri idi.

Yeni formalaşdırılmış özəl çevik dəstələrin hərbi fəaliyyətlərində bəzi məqamlar – Baklanovun Həşimoğlunu aradan götürmək üçün apardığı əməliyyatlardan biri, Kamkovun günahsız insanların ölümü ilə nəticələnən vəhi aksiyası və Həşimoğlunun öldürülməsi barədə yayılan şayiələr Pottonun xatirələrində belə əks olunur: «2 iyunun (1855-ci il – Ə.F.H.) axşamı idi... Qaranlıq düşəndə geniş çəmənlikdə dayandıq. Yaxında Qars-Ərdahan və Qars-Oltu yolu üzərində yerləşən Susuz kəndi görünürdü. Təhlükəsiz yer deyildi. Ətrafdakı dağlarda tanınmış qaçaq Həşimoğlunun dəstəsi daldalanırdı. Bu Həşimoğlu əcayib şəxsdir. O, bir neçə il demək olar ki, böyük yollarla qaçaqlıq etdiyi bizim müsəlman əyalətlərinin tatarıdır.

Keçən il onu azca qaldılar tutalar. Ancaq o, Türkiyəyə qaçı, orada yeni dəstə yığıdı və qışda duxoborların sərhədyanı kəndlərinə cürətlə hücum etdi. Düzdür, orada qışlayan Novorossiysk alayı ona öz məramını həyata keçirməyə imkan yaratmasa da, bizə sadıq olan Türkiyə ermənilərinin bir neçə kəndi yandırıldı və talan olundu.

İndi onun (Həşimoğlunun – F.H.) başlıca məqsədi dinc sakinləri qiyama qaldırmaq idi. Həqiqətən, onların (əhalinin – F.H.) bir qismi öz ev-eşiyini atıb məmənuniyyətlə onun dəstəsinə qoşulurdu. Qars paşalığının bütün şimal-qərb hissəsi üsyən edirdi. Fəal tədbirlər görmək lazım gəldi. Bizim dəstəyə sakitlik yaratmaq və mümkün olsa, Həşimoğlunu öldürmək tapşırılmışdı. ... Dan yeri ağaranda biz Ərdahan tərəfdən Qars düzənləyini qapayan dağlara sarı getdik. Həşimoğlu burada ədururdu. Nizami kazaklarının irəli göndərilmiş güclü süvari kəşfiyyat bölkəleri dindirmədə şöhrətli qaçağın ədəstəsinin üzvləri əldənəqlərini açıqlayan bir neçə silahlı əadam ələ keçirdilər. Amma onlar Həşimoğlunun yuvasının yerini bilmirdilər, ya da ki, demək istəmirdilər. Biz bütün günü gəzdik və axşamüstü İncəsu çayına tərəf geri çəkildik. Sübh tezədən yenidən dağlara qalxdıq və Ərdahan istiqamətinə getdik. Bizim kəşfiyyatçı süvarilər keçilməz dərələri keçib daha bir neçə evsiz adam tutdular və burada daldalanın sakinlərin mal-qarasını əllərindən aldılar.

Ətraf kəndlərin bir neçə ağsaqqalı düşərgəyə gəlib öz əvvəlki məskənlərinə köçmək istəyini bildirdilər. Ağsaqqallar diyarnı sakitliyinə boyun olurdular və inandırırdılar ki, Həşimoğlu dağların dərinliyinə köç edib və Ərdahan-Oltu yolu arasındaki bütün məkan onun silahlı cinayətkarlarından təmizlənib. Onları əzizlədilər, mühafizə vərəqələri verdilər və hətta Həşimoğlu vuruşmaq üçün dilə tutdular.... Qarsa gedən yollarda axtarış aparmaq üçün polkovnik Kamkov 200 nizami kazakla axşama yaxın (15 iyul 1855-ci ildə – F.H.) Gölə sancağına göndərildi.... İrəlidə görünən işıltılar onları dayanmağa məcbur etdi. Kəşfiyyata göndərilmiş könüllülər işığın yarımdağılmış kənddən gəldiyini və xarabalarda çox sayıda silahlı adamların olduğu xəbərini gətirdilər. Kazaklar onların, təbii olaraq, Həşimoğlunun dəstələrindən biri olduğunu təsəvvür edərək bir anda kəndə hücum etdilər və bədbəxtlikdən tüsəng atəşi ilə qarşılıncı düşməni öldürməyə başladılar. Təəssüf ki, sonradan ölenlər arasında qadın və uşaqların da olduğu müəyyən edildi. Döyüş təkcə bizim qarşımızda silahsız sarılmış əsirlər duranda bitdi və türklər yalnız onda bildirdilər ki, onlar öz ailələri ilə Qarsdan qaçmış dinc sakinlərdir....

24 iyulda, bizim şanlı xatirə günümzdə – Kürəkdərə vuruşmasının ildönümündə dəstədə nəhayət ki, Həşimoğlunun öldürüləməsi barədə şayiələr yayıldı. Ancaq şayiələr doğru çıxmadi, çünki Həşimoğlu sağ-salamat idi, Onların yayılmasına səbəb isə polkovnik baron Unqern-Şternberqin Axalkələk dəstəsinin bir hissəsi ilə Ərdahanı ikinci dəfə zəbt etməsi idi» [6, s.476-483].

Mənbələrdən aydın olur ki, II Şirvan süvari-müsəlman alayının komandanı Borçalılı polkovnik İsrafil bəy Yadigarovun müavini, keçmiş Şirvan xanı Mustafa xanın yaxın qohumu podpolkovnik Ömrə ağa ilə 1855-ci ilin ortalarında Qarsa qaçıb türklərə birləşən 31 nəfərdən 19-u geri qayıtsa da, qalanların əksəri “öz həmyeriləri Həşimoğlunun dəstəsində saxlanırlar” [7, s.132-133].

Krim cəbhəsindəki uğursuzluqların əvəzini çıxmaq üçün N.N.Muravyovun komandanlığı altında 50 minlik ordu mühəsirədə saxladığı Qars qalasına 1855-ci il sentyabrın 17-də həllədici hücum edir. 7 saatdan çox sürən amansız və qanlı döyüşdə ruslar ağır itkilər verərək (2278 ölü, 4832 yaralı, 164 kontuziyali, cəmi 7274 nəfər) geri çəkilməyə məcbur olur. Qarsı müdafiə edən Osmanlı qoşunlarının komandanları haqqında general M.İ.Boqdanoviç yazırırdı: «Türk ordusunun rəislerinə gəldikdə, heç bir təhsili olmayan, ancaq döyüşlərdə sinanmış, tabeçiliyində olanların sevimliyi, özünü əski türk adlandıran Ərəbistan diviziyasının komandiri (keçmiş komandiri – F.H.) Baba Kərim kimi tanınan Kərim paşa; fəvqəladə cəsur və hər şeylə maraqlanan, əslən çərkəzlərin ubix tayfasından olan Hüseyn paşa; qəfil

hücumları, yırtıcılığı və ərazini tanımıyla bizim sərhədyanı əyalətlər üçün olduqca təhlükəli olan Borçalı distansiyasının Türkiyəyə qəçmiş keçmiş sakını Həşimoğlu onların içərisində ən yaxşları idilər» [4, s.246].

Qafqazda Rusiya qoşunlarının baş komandanı N.N.Muravyov da öz əsərinin «Türk qoşunlarının rəisləri» bölümündə Qarsdakı türk qarnizonunun könüllü hissələrinin ən yaxşı komandanları arasında Həşimoğlunun adını qeyd edir: «Nə vaxtsa türklər tərəfə qəçmiş və cari mühəribədə onlardan ştab-ofiser rütbəsi almış bizim Borçalı distansiyasının keçmiş sakını Həşimoğlu da Qars qarnizonunun şöhrətlilərindən hesab olunurdu. O, mərdliyi, bacarığı və ərazini tanımı ilə məşhur olan qaçaqlar sırasında idi. Uzun müddət bizim Cənubi Qafqazın sərhəddə yaşayış əhalisinin (mənbə və faktların göstərdiyi kimi, qeyri-müsəlmanların – F.H.) qənimi olubdur. Özünün çevik basqınları ilə bizim sərhəddə və ordunun arxasında peyda olub qarətlər etməsinə və əsirlər aparmasına baxmayaraq, ona qarşı heç bir cəza tədbiri görülə bilmirdi. Qaçaqlıq şücaətinə dair anlayışlar, qədim zamanların cəngavərləri haqqında xalq mahnılarda tərənnüm edilən sözə və dostluğa sədaqət onun bütün Gürcüstanda tanınan adı ilə bağlı idi. Həşimoğlu bizim tatarlarla qohumluq və başqa əlaqələri olduğuna görə türklər üçün dəyərli idi» [1, s.51].

Qars uğrunda döyüslərdə Qafqaz cəbhəsində ən böyük məglubiyyətini alan rus ordusu general rütbəli məşhur sərkərdələrinin itkisi ilə də üzləşir. Qarsın qəhrəmancasına müdafiəsində şəhid olan Osmanlı zabitləri arasında isə sinəsindən nizə ilə vurulmuş mətin qarapapaq türkü Borçalı Həşimoğlu da var idi [2, s.32].

«Ştabs-ofiser rütbəli tanınmış qaçaq, Borçalı distansiyasının tatarı, Cənubi Qafqaz diyarının Türkiyə sərhədindəki kəndlərinin qənimi Həşimoğlunun» həlak olması faktını baş komandan general-adyutant N.N.Muravyov belə ifadə edirdi: «O, Qarsın girəcəyində öldürülmüşdür. Bu xəbər bizim təbəəliyimizdə olanların şadlığına və sevincinə səbəb olacaq» [1, s.51].

Rusdilli qaynaqlarda Həşimoğlunun Borçalı sakını olduğu dəfələrlə vurğulansa da, nə dəqiq hansı kənddən olduğu barədə, nə də əsl adının nə olduğu barədə heç bir məlumat verilmir. Sadəcə məlum olan onun qaçaq düşməzdən əvvəl Borçalıda knyaz Orbelianların təhkimli kəndlisi olması faktıdır [1, s.51]. Bir çox araşdırıcılar tərəfindən türk kökənlə olduqları vurğulanan Cam-Bakur (Cin-Bakur) Orbelianların Borçalıda Bolnis yörəsində torpaq sahələrinə malik olduğunu nəzərə alsaq, güman etmək olar ki, Həşimoğlu əslən məhz Bolnis ətrafindəki kəndlərin birindəndir. Bu gümanımızı Gürcüstan Milli Tarix Arxivində saxlanılan XIX əsr təhrir siyahılarından əldə etdiyimiz bilgilər daha da gücləndirir. Belə ki, qeyd olunan təhrir siyahılarından Bolnis yaxınlığında yerləşən, hazırda Gürcüstanın Bolnis rayonunun ən böyük gürcü kəndi hesab olunan və əhalisinin böyük əksərini gürcüləşmiş ermənilər təşkil edən Ratevan kəndinin XIX yüzulin 20-30-cu illərinə qədər xalis türk-qarapapaq yaşayış məntəqəsi olduğu, 1821-ci ildə bu kənddə 22 ailənin qeydiyyata alındığı və Həşimoğulları (Eşimoğulları) nəslinin yaşadığı, hətta starşına (kəndxuda) vəzifəsini də Həşimoğullarından Allahverdi adında bir şəxsin tutduğu bəlli olur [9, 10]. Qeyd olunanlarla yanaşı, Ratevanla Ayorta kəndləri arasında qədim “Həşimoğlu” məzarlığının olması və Ratevan qarapapaqlarının bir hissəsinin yaxınlıqdakı Zol-Göyəc (Qədim-Göyəc) kəndində məskunlaşmaları faktları Həşimoğlunun məhz ratevanlı olduğunu ehtimal etməyə əsas verir.

## ƏDƏBİYYAT

1. Муравьев Н.Н. Война за Кавказом в 1855-ом году, том I, СПб, 1877.
2. Муравьев Н.Н. Война за Кавказом в 1855-ом году, том II, СПб, 1877.
3. Богданович М.И. Восточная война 1853–1856 гг., т.III, СПб, 1876.
4. Блокада и штурм Карса (По неизданным запискам Я.П.Бакланова и рассказам прочих участников в событии), «Русская старина», 2-й том, 1870.
5. “Военный сборник”, XVIII cild, 1864, mart.
6. “Военный сборник”, XIX cild, 1863, fevral.
7. “Военный сборник”, XV с., 1863, mart.
8. Акты, собранные Кавказскою Археографическою Комиссиею, т.XI, Тифлис, 1888.
9. Gürcüstan Milli Tarix Arxiv (GMTA), fond 254, siyahı 1, iş № 479.
10. GMTA, f.254, s.1, iş № 686.

**ФАХРИ ГАДЖИЕВ (ВАЛЕХОГЛУ)**

### **ВОИНСКИЙ ПУТЬ ГЕШИМ-ОГЛЫ БОРЧАЛИНСКОГО**

Одним из Борчалинских карапапахов, принявший участие в русско-турецкой войне 1853-1856-х годов, и отличившимся мужеством и храбростью был известный качаг Гешим-оглы. Во время войны тогда как некоторые из его сподвижников после помилования с условием служить Российской империи вступили в ряды русской армии, в отличие от них Гешим-оглы предпочел сражаться в станах османской армии и со своими внезапными вылазками больше всех тревожил Кавказское командование российской армии. В статье освещается воинский путь Гешим-оглы и ведутся некоторые уточнения его автобиографии.

**FAKHRI HAJIYEV (VALEHOGLU)**

### **THE MARTIAAL WAY HESHIM-OGLU FROM BORCHALI**

One of the Borchali Karapapakhs who participated in the Russian – Turkish war of 1853-1856 and distinguished by courage and bravery, was known kachag Heshim-oglu. During the war, some of his companions after amnesty with the condition to serve the Russian Empire, joined the Russian army. Heshim-oglu, unlike them, preferred to fight in the Ottoman army and with his sudden attacks most troubled Caucasus command of the Russian army. The article highlights the martial way Heshim-oglu passed and some of the issues are being clarified in his autobiography.

*Rəyçilər:t.e.n. C.Bəhramov, t.e.d.Q.Ə.Əliyev*

*BDU-nun “Türk xalqlarının tarixi” kafedrasının 10 fevral 2014-cü il tarixli qərarı ilə çapa məsləhət görülmüşdür (protokol № 6).*